

“Şuşa ili”nə həsr olunmuş tədbir

Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, artıq ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox müterəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Direktor qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Azərbaycan Milli Kitabxanası da Mədəniyyət Nazirliyi ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarını nəşr etdirib.

O qeyd edib ki, keçirilən yubiley tədbirlərinin bir nəticəsi də çoxsaylı kitabların, çap məhsullarının nəşri, onların dünya miqyasında yayılmasıdır. İnanırıq ki, bu il çərçivəsində də

Şuşanın tarixi, mədəniyyəti haqqında yeni-yeni kitablar, məcmuələr nəşr ediləcək.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunub. O qeyd edib ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtıdır. Keçən il ölkə Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” və s. keçirilmişdir.

Bu gün isə biz milli-mənəvi dəyərlərimizin saxlanc yeri, elm və mənəviyyat məbədi olan Milli Kitabxanamızda növbəti tədbirə toplaşmışıq. Məncə, hər ilin əvvəlində həmin il üçün əlamətdar olacaq hadisələrə həsr olunan tədbirlərə məhz Milli Kitabxanadan başlaması da təsadüfi deyildir. Mədəniyyət müəssisələrimiz, mədəniyyət işçilərimiz bu bərpa və quruculuq, dirçəldilmə işlərinin



önündə getməlidir, çünki doğma Şuşamız Azərbaycan mədəniyyətinin, mənəviyyatımızın, ədəbiyyatımızın, musiqimizin beşiyi, eləcə də, həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətəni olmuşdur. Ən azı, bunlar bizi bu yolda yorulmadan çalışmağa və cənab Prezidentin çağırışına səs verməyə səfərbər etməlidir.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış edərək Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya belə bir tədbirin təşkilinə görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Şuşa yeni dövr şəhərsalma mədəniyyətinin ən önəmli hadisələrindən biridir. Şuşa Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyidir. Eyni zamanda, Şuşa Azərbaycan poeziyasının, ədəbi dilinin vətəni sayılır.

Şuşa Rayon İcra Hakimiyyəti

başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, biz 28 il yarım həsrətlə Şuşanın azad olunmasını gözləmişik. Və bu gün artıq azad Şuşanın tədbirinə yığılmışıq. Şuşa haqqında həmişə çoxsaylı kitablar yazılıb və Şuşa ili çərçivəsində də belə əhəmiyyətli nəşrlər çap olunacaqdır.

Tədbirin davamında Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, “Xan Şuşinski” Fondunun sədri, Bəyimxanım Cavanşirova çıxış edərək Şuşa ilinin əhəmiyyətindən, təqdimatı olan kitablardan, eləcə də gələcəkdə reallaşdırılacaq layihələrdən bəhs ediblər.

Sonda qonaqlar Milli Kitabxananın sərgi zalında açılan geniş kitab sərgisi ilə tanış olublar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”